



[Yeni Msavat" qzeti iki qarda lknin arasn niy "vurmaa" alr"](#)

Yeni Msavat" qzeti iki gndr z nnsin sadiq qalaraq rann qeybtini qrmaqla muldur. ki gndr bir-iki" mqal drc edib iki qarda lknin ranla Azrbaycann arasn vurmaa alr. Mlum msldir ki, ran kimi bir .dvlt bard sekiqaba ns yazmaq lazim glir

trungo.org-Hac Rauf qzetini iki eyl ayaqda saxlamaa alr

Yeni Msavat" nnsin sadiq qalaraq ran leyhdarlar trfindn oxucu ktlsi qazanmaq namin zn" ran leyhin oda-kz vurub. Amma "siyast bsi" imzasyla drc etdiyi mqallr sanki siyast bsind deyil uaq baxasnda, ya da lifba bayramnda birinci sinif agirdlri trfindn hazrlanr. nki hr iki .mqalnin bal il mtnini mqayis etdikd grrk ki, baln mtn he bir dxli yoxdur

Bununla da ibtidai sinif agirdin bel mlum olur ki, slind qzet bu balqlarla diqqt kmy alr, yetr .ki, oxucuya xbr maraql gsin v ab baxsn

Msln xbrlrin balnda deyilir: "randan anti-Azrbaycan plan ilginc ssenari de-ifr olundu". Mqalnin bal diqqt kir, oxucu el bilir ki, z qzeten trbiysiz killrl oxucu qazandran saqqal saxlayan hac Raufun komandas ran kimi gcl bir dvltin hanssa bir ssenarisini de-ifr edib. Digr yaznn bal bu cr: "Bak thdidlr qar ran tbliat savanda uduzur yeni glim". Balqda hayky salan qzet yaznn znd n yeni bir xbr demir, n d rann uduzmasna dair hanssa msldn .shbt getmir. "Thdidlr qar" ifadsini ildn qzeten xyalndak Bakdan dand is mlumdur

Hr iki mqalni oxuyanda is mlum olur ki, "khn hamam, khn tas"dr. Yni shbt bu mqallrd ran-Ermnistan laqlrindn, randa trk dili, gneylirl v s. haqda shbt gedir. Bu yerd yadma sosial bk paylalan maraql bir yaz dd. Yaznn balnda ou hlinin diqqtini kmk n hanssa mnnidn toy qiymtinin bahalndan yazlb, bu anda mqaly giri edn ou hli tam ksin xlaqdan bhs edn bir mvzu il qarlar. Yaznn mqsdi is xlaqla ii olmayan ou hlinin diqqtini kib ona xlaqdan danmaqdr. "Yeni Msavat"n bu dqiq tam olaraq ii v sviyysi bundan ibartdir. Bununla da mlum olur ki, Hac Rauf qzetini iki yolla ayaqda saxlamaa alr: trbiysiz qzlarn Ipaq killrinin reklam v slam dvlti leyhin irkin tbliatla. Zath aydn olur ki, slam dvlti leyhin dansa-dansa .zn trbiysiz qzlarn Ipaq killriyl "bzyn" qzet dana bilr

?Siyastdirs, siyastd maraq var, dindirs, dindn sn n

Ibtt, "Yeni Msavat" a dfirl xatrlatmq ki, ran-Ermnistan msllrin gr bir siyasti gzyl baxrsansa (Ibtt, bu siyasi shbtldir v qzeten z bu kimi msllri "siyast bsi" drc edir) siyastd maraq var, daimi dost yoxdur. Msln Amerikann znd salam adam kimi cmiyyt trfindn qbul edilmyn Tramp bu gn dnya siyasti mcbur olub qbul etmy balayb. nki dvltin birinci drcli krssnd oturub. Yox, gr ran slam dvlti olduu n daha ox qnayrsnza slam dinindn xsn "Yeni Msavat" a n dxli var. Ax dfirl xatrlatmq ki, qzetind, saytnda xlaqs pozalar drc edn v bununla zn rk pulu qazanan bir insan hans haqla v zl slamdan danr. vvlc sn zn, fikirlini, glir mnbyini pakla, halal il, din, milli mentalitet, milli-mnvi dyrlr san ilrl mul ol, sonra znd slamdan danmaq haqq gr. Qzeten nnvi yazlarna gldikd is bu yazlara cavab vermmk .olmur

ran Azrbaycann mstqilliyyini 8-ci srada tanyb

Qzet ran Azrbaycann mstqilliyini gec tanmaqda qnayaraq yazr: "Tsadfi deyil ki, Tehran Azrbaycan Respublikasnn mstqilliyini 8-ci srada htta Rumniyadan sonra tanyb. ran son ana kimi midli idi ki, dnyann siyasi xritsind Azrbaycan adnda dvlt peyda olmayacaq. Ancaq oldu. Bel bir dvlt quruldu v bununla da rann trkibindki Gney Azrbaycan amil, ikiy bInm Azrbaycan problemi Tehran n daha kindirici bir status qazanm oldu." Bnd xsn inanmram ki, rann Azrbaycan 8-ci srada tanmas qzeti narahat etsin. nki bu dqiq "Yeni Msavat"n ran "vurmaqla" gzn girmk istdiyi bir sra dvltlr var ki, Azrbaycan randan sonra tanyb. "Novator" sayt Azrbaycan XN-in rsmi saytna sasn drc etdiyi yazda Azrbaycan tanyan dvltlrin siyahisini trtib edib. Bu siyahid ran 7-ci srada yer alr. Azrbaycan randan sonra srail (8-ci srada), Byk Britaniya (9), Birlmi rb mirliklri (12), in (16), Sudiyy rbistan (20), taliya (30), Fransa (33), Almaniya (38) tanyb. AB (43) v Vatikan (44) is son tanyan lklldir. Grsn n n rann Azrbaycan 7-ci srada tanmasn qeyd edn "Yeni Msavat" msln, dvltimizi randan sonra tanyan srail, AB, Qrb lklri haqqnda ns yaz drc etmir. stlik yazlarnda vhhab Ali Sud hkmtini Azrbaycanla mkgdalq v dostluqda rana nisbtd daha smimi hesab edir? Halbuki gr qzet smimidirs, dvlt qdri bilndirs, mstqillik trfdardrsa min df ran qnad .halda bir df sraili, AB-, Qrb lklri v Sudiyy rbistann qnamal idi

?ndiydk kim kim qnim ksilib

slind bir qdr kemi qaytdqda "Yeni Msavat" qzetenin timsalnda lkmizd trkly qabardb farsl onun mqabilind qoyanlar bir qdr kemi prezident blfz Elibydn ilham alb. Hac Rauf da indilrd cbhsini yazlq, jurnalistika myi, pekarlq bhanliyl dyimsin baxmayaraq bir zamanlar khn elibyi olub. Elibyin is rana, farsa olan mnasibti mlum msldir. Siyast glib siyastiy yaramayan szlr v siyast ildib, byk turan, trk dvltlrini, mxsusn Trkiyni arxasna alaraq ran leyhin tbiata balayb. Onun fikrinc Tbrizi almaq Qaraba almaqdan daha md msl idi. Demli, Hac Raufun qzetenin yazd he d doru deyil. rannn Azrbaycanla ii olmayb. ksin Eliby hkmtinin ranla dmnliliy olub. Bu, masir tarixdn bir nmun idi. stlik, Trkiynin Azrbaycan dostluu he d Hac Raufun dndy kimi deyil. nki illr nc Sovet hkmti Azrbaycan ial ednd Trkiy Cumhuriyyti buna gz yumdu. Halbuki Osmanln devirmk n Mustafa Kamal Atatrkn dnya mharibsind bir ne dnya dvltliyl mharibd qalib olduu iddia edilir. Bs bu cr gcl bir dvlt n n ?Azrbaycann ialna raz oldu

Eliby v onun komandasnn bu hrkti is mlum idi. Dnrdr ki, farslar trk torpan ial edib v qaytarmaldr. Halbuki tarix ekskursiya etdikd grrk ki, bir zamanlar Qacarlarn trkibind olan indiki Azrbaycan razilrini o zamanlar ilk nc Glstan, on be il sonra Trkmnay mqavillrind bldrn ar Rusiyas il Qacarlar olub. stlik Qacarlar trk slalsi olub. Bu gn ran gneylirlr msisind qnayan qeyri-smimilrin sz varsa Qacarlara nvanlasn. Amma Qacarlar trk slalsi olduu v .bunlar da qeyri-smimi olduu n bu mslni gndm gtir bilmirlr

Bir msl d unudulmamaldr ki, bu gn Azrbaycana dstk olduu iddia ediln trklr daha dqiq Osmanl imperiyas Glstan mqavilsindn qabaq ar Rusiyas il 1812-ci ild imzalad "Buxarest mqavilsi"nd ruslarn Qafqaz ialn tanyb v Qafqaza olan iddiasndan l kib. Cumhuriyyt dnminin Trkiysinin bir qdr vvl qeyd etdiyimiz kimi Sovetlrin Azrbaycan ialna gz yummasn da bura lav etsk, hans Trkiy Azrbaycan dostluundan danmaq olar? (Htta yeri glnd ran aqca elan etmlidir ki, Azrbaycann da trkibind olduu, Hac Raufun zn bir zamanlar vtn qrar verdiyi Sovet imperiyas ran razilrini ial edib) Yox gr masir trkiynin dostluundan shbt gedirs, hazrda ran slam Respublikas da Azrbaycan Respublikas il dost lkdir. Bu, dfllr

.hr iki lknin kemi v indiki prezidentlri trfindn ifad edilib

P.S. Ibtt, ad kiln qzetiñ mqṣdi z lideri olan Elibyin ideallarn yaatmaq deyil, bel olsayd Elibyin Qaraba mharibsind rann kmk etmy hazr olduunu, Trkiynin is ondan istniln klli miqdarda pulu vermkdn imtina etmsini dil gtirmsini bir df d olsa iqlandrard. Bu bard Elibyin x “YouYube” kanalnda bu gndk qalmaqdadr. Htta, o zamanlar hakimiyytd tmsil .ediln siyasilrdn biri hmin videoda “biz Azrbaycan ruslara trk etdik” ifadsini ildir